

BİOLOGİYA

UOT.635.91

SALEH MƏHƏRRƏMOV

ZƏNCİROTUNUN ANTİHELMİNT SƏMƏRƏLİLİYİ

Məqalədə Zəncirotonun vegetativ orqanlarından hazırlanmış bişirmədə imaginal helmintlər 2 saat 20 dəq.-2 saat 55 dəq. arasındaki müddədə olmuspurlar. Bitkinin yerüstü vegetativ orqanlarından hazırlanmış bişirmədən 2 gün 50 ml içirdilən qoyunlarda antihelmint səmərəlilik 59,3%, 100 ml verilənlərdə isə 76,2% olmuşdur.

Zəncirotonun yerüstü orqanlarından qurudulmuş 100 q. bitkinin har başa yedizdirildiyi qrupda antihelmintik səmərəlilik 73,5%-ə çatmışdır. 3 gün 150 q zəncirotu yedizdirilən qoyunlarda hemoxuslarda qarşı səmərəlilik intensivliyi 79,5%-ə, strongilyatlara 75,3%-ə yüksəlmüşdür, trixosefalyuslara qarşı səmərəlilik isə zəif qeydə alınmışdır – 37,6%. Təcrübədə olan heyvanların heç biri helmintlərdən tamamilə azad olmadığından səmərəlilik ekstensivliyini hesablamamaq mümkün olmuşdu.

Açar sözlər: antihelmint səmərəlilik, zəncirotu, bişirmə, intensiv səmərəlilik, ekstensiv səmərəlilik.

Mikroskopun kəşfindən və praktikada tətbiqindən sonra cəmiyyətə məlumudur ki, insanların orqanızmində çoxlu miqdarda patogen və qeyri-patogen mikroorganizmlər yaşayır. Onlardan bir çoxu həzm prosesinin əvəz olunmaz hissəsi hesab olunmaqla hormon, vitamin və fermentlər sintez edirlər. Lakin bizim orqanımızmiz müxtəlif formada və səviyyədə zərər vuran parazitlərin də yaşaması üçün təbii mühit hesab edilir, bəzən onların say və növ müxtəlifliyi tamamilə fəsadlı formada ola bilir. Bu canlılar qan-damar sistemində (malyariya plazmodiumları), dəri örtüyündə (bitlər və birələr), daxili bədən boşluqlarında (qurdalar) lokalizasiya edərək orqanızmin toxuma və hüceyrələrinə yüksək səviyyədə zərər vururlar.

İnsan və heyvan orqanizmlərində lokalizasiya edən bütün növ parazitlərlə mübarizə bir çox mərhələlərdən ibarət kompleks mübarizə tədbirlərindən təşkil edilməlidir. Helmintozlarla mübarizənin isə özünəməxsus xüsusiyyətləri vardır.

Parazitlərə qarşı mübarizədə, xüsusən də heyvandarlıqda kimyəvi mənşəli preparatlara üstünlük verilir. Xalq təbabətində antimikrob təsirə malik, tərkibində acı maddələr olan otlardan antihelmint vasita kimi istifadə etmək tövsiyə olunur. Əgər parazitlərin özünə və onların sürfələrinə güclü öldürəcü təsir edən kompleks parazitəleyhi otlar yığımından bir neçə dəfə istifadə etməklə mübarizə aparlarsa müalicənin səmərəsi daha da yüksələr.

Helmintləri orqanızmdən qovan səmərəli dərman bitkilərindən yovşan və dağ tərxunu yüksək helmintosid təsirə malikdirlər. Yovşan zəhərlidir, ona görə də onu qəbul rejimi göstərilən və dəqiq dozasına əməl edilən qurdqovucu yiğintılardan tərkibində istifadə etmək daha yaxşıdır. Dağ tərxununu yalnız yaşıllara tətbiq etmək olar. Bu bitkidən alınan dəmləmə bizquyuq, askarid və digər qurdrlara qarşı tətbiq edilir. Andızın kökləri geniş spektrli antihelmint fəallığı malikdir. Onun köməkliyi ilə yalnız həzm orqanlarındakı parazitləri yox, eyni zamanda qanda, sinir sisteminde və ağıciyərlərdə yerləşənləri də məhv edib orqanızmdan xaric etmək mümkündür. Hel-

mintlərdən qorunmanın ikinci yolu orqanizmin immunitetinin, bu prosesdə açar rolu oynayan orqanlar hesabına yüksəldilməsidir. Bu fizioloji prosesdə dalaq, yeniləşən qan və orqanizmin müdafiəsinə təşkil edən limfositlərin sintezi əsas rol oynayır [5].

Uzun illər baytarlıq praktikasında kəhnəlmış antihelmintlərdən istifadə edilibdir. Son 20-30 ildə farmakologiya sahəsindəki inkişaf çoxlu yeni preparatların istehsalına və praktikada tətbiqinə böyük təkan vermişdir. Baytarlıq fitoterapiya sahəsində aparılan tədqiqatlar orqanizmə kompleks təsir göstərən bir çox bitkilərin yüksək antihelmintik səmərəyə malik olduğunu sübut edibdir.

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında heyvanlarda parazitlik edən nematodlara qarşı antihelmint təsirə malik bitkilərin araşdırılması istiqamətində geniş tədqiqat işləri aparılıb. Azərbaycanda Böyük və Kiçik Qafqazın ətəklərindən toplanan sibbaldiyanın, zirənin, boymadərinin, nanənin, dağtərxununun, baldırğanın müxtəlif hissələrindən alınan dəmləmə və bişirmələr ostertagiyalara güclü helmintosid təsir göstərib. Donuzayrıgi, qafqaz kəkklikotu, sürünen kəkklikotu, çobanyastığı, üçyarpaq yoncadan alınan dəmləmə və bişirmələrin isə ostertagiyalara antihelmint təsiri nisbatən zəif olubdur [7, s. 15-17].

Naxçıvan MR-in dağtəyi otlqlarında yayılan qalxanək, dirçək, çəşir, acılıq, pişikotu, xırdadaraq, dəziotu, tülküqyruq, acı quşəppəyi, çöl qatırqyruğu, süpürgəgülü, düzənlək ərazi-lərdən toplanan yovşan, üzərlək qoyunlarda parazitlik edən mədə-bağışraq nematodlarına yüksək səviyyədə öldürücü təsir göstərir [1, s. 6-11; 2, s. 4-19].

Helmintosid təsirli bitkilərin seçilməsi ilk növbədə ədəbiyyat məlumatlarına əsaslanır. Bakteriosid təsirə malik, tərkibində yüksək miqdarda efir yağıları, acı və zəhərli maddələr olan bitkilərin də kifayət qədər antihelmint səmərəyə malik olması ehtimal edilir.

Helmintosid təsirini araşdırığımız zəncirotu (*Taraxacum officinale* Wigg) çoxillik ot bitkisi olub, bütün hissələrində ağ südvan şirə vardır. Yarpaqları uzunsov formada, mil kök sisteminə malik olub, çıçəkləri dilcik şəkillidir. Bitkinin kökündən hazırlanmış bişirməni heyvanlarda mədə və bağırsaqların sekretor funksiyasını artırmaq, sidik, öd qovucu, həmcinin qəbizliyi aradan qaldırmış məqsədilə tətbiq etmək yaxşı nəticə verir. Bəzi hallarda kökü ilə yanaşı onun yarpaqlarından da preparat hazırlanaraq istifadə edilir. Bitkinin kök və yarpaqlarında qlikozid, kökündə flavonoidlər, mineral duzlar, qatrınlar, 24%-ə qədər inulin, askorbin turşusu, efir yağıları, 3% kauçuk vardır [3; 4].

Fəal təsireddi maddələrin bitkilərin çıçəkləmə fazasında maksimuma çatdığını nəzərə alaraq zəncirotonun in vitro və in vivo şəraitdə helmintosid təsirini həmin mərhələdə topladığımız vegetativ orqanlarından müxtəlif formalarda tətbiq etməklə araşdırıldıq.

Bitkilərin helmintosid təsiri ilk növbədə orqanizmdən kəndardı – in vitro şəraitində öyrənilir. Bunun üçün onun yerüstü vegetativ orqanlarından və kökündən ayrılıqda ümumi metodikaya uyğun olaraq bişirmə hazırladıq. Hazırladığımız bişirmələrin in vitro şəraitində antihelmint təsirini müəyyənləşdirmək üçün təzə kəsilmiş heyvanların həzm sistemindən götürdüyüümüz helmintləri fizioloji məhlulda yuduqdan sonra preparat olan Petri kasasına qoyurduq. Məhlul olan 1 Petri kasasına bir cinsdən olan 20-30 ədəd helminti qoyub, onlar üzərində nəzarət apararaq helmintlərin hərəkətsizləşmə və ölmə vaxtlarını dəqiqləşdirirdik. Hərəkətsizləşmiş helmintləri fizioloji məhlula keçirtməklə onların diri, yaxud ölü olmasını müəyyənləşdirirdik. Hərəkətsizləşmiş helmintləri

yenidən antihelmint bişirmə olan kasaya keçirib müşahidə apararaq ölmə vaxtlarını dəqiqləşdirirdik. Nəzarət üçün həmin növ helmintlərdən eyni sayıda fizioloji məhlul olan kasaya qoyub təcrübə qrupunda olduğu kimi müşahidə aparındıq.

Tədqiqatlarda qoyunların şirdən götürülmüş hemonxuslara, bağırsaqlardan topladığımız həzm sistemi strongilyatları və trixosefalyuslara bitkilərin in vitro şəraitində helmintosid təsirini öyrəndik.

Heyvanların həzm sistemində götürdüyümüz nematodlara zəncirotonun orqanizmdən kəndardı helmintosid təsirini müəyyən etdikdən sonra ilk olaraq onun yerüstü vegetativ orqanlarından bişirmə hazırlayıb heyvanlara içirtməklə in vivo şəraitdə antihelmint səmərəliliyini araşdırıq. Bitkinin hansı hissələrindən istifadə etməyimiz həmin orqanların heyvanlar tərəfindən yeyilməsi, hansı orqanlardan daha çox toplama imkanının olması, in vitro şəraitində hansı orqanın yüksək helmintosid təsir göstərməsi, ədəbiyyat məlumatlarına əsasən təsireddi maddələrin hansı orqanlarda daha çox toplanması ilə əlaqədardır. Bitkilərin antihelmint səmərəliliyini müəyyənləşdirmək üçün məhlul verilməmişdən əvvəl və sonra hər heyvandan təzə kal götürüb helmintoovoskopiya edirdik [6].

Invaziyanın orta rəqəmini almaq üçün həmin müddətlərdə müayinə üçün 3 dəfə 3 q kal götürüb analiz edirdik. Müayinələri həzm sistemi strongilyatlarının helmintoovoskopiyasında yaxşı nəticə verən Vişnyauskas metodu ilə apardıq [6].

Bitkilərin in vivo şəraitdə antihelmint təsirini araşdırmaq üçün tədqiqatları apardığımız qrupların hər birində 5 baş qoyun var idi. Təcrübədən əvvəl qoyunların helmintlərlə yoluxma səviyyəsini helmintoovoskopiki üsulla müəyyənləşdirdikdən sonra yaş və diri çəkisi yaxın olan heyvanları 1 qrupda birləşdirirdik. Təcrübədə və nəzarətdə olan bütün heyvanlar eyni şəraitdə saxlanılmaqla müayinələr aparılırdı. Bitkinin aşağı dozasi verilən heyvanlarda toksiki əlamətlərin əmələ gəlməsini müəyyənləşdirmək üçün onlarda kliniki müayinələr aparındıq. Bu əlamətlər qeyd olunmadıqda onun dozasını artıraraq səmərəliliyinin yüksəldilməsinə nail olurduq. Kliniki müayinələrdə heyvanların ürək vurgularını, tənəffüs hərəkətlərini, işkənbənin peristaltik hərəkətlərini sayıb, bədən temperaturunu ölçürdük.

Zəncirotonun in vivo şəraitində antihelmint səmərəsini müəyyənləşdirmək üçün onun yerüstü, orqanlarından hazırlanmış bişirmədən təcrübədə olan I qrup heyvanların hər birinə 2 gün 50 ml, digər qrupa isə 100 ml içirdik.

Digər qrupdakı heyvanların hər birinə zəncirotonun yerüstü hissəsindən çıçəkləmə mərhələsində toplayıb qurutduqdan sonra qüvvəli yemlə qarışdırılmış şəkildə təcrübədə olan hər heyvana gündə 100 q bitki olmaq şərti ilə 3 gün yedizdirdik.

Bitkilərin antihelmint təsirini helmintoovoskopiki üsulla müəyyən etdikdən sonra onların səmərəliliyini təbii şəraitdə öyrənmək, artırmaq və həzm sistemi strongilyatlarının imaginal formalarının sayının dəyişilməsinə əsasən səmərəlilik səviyyəsini dəqiqləşdirmək məqsədilə növbəti təcrübəni apardıq. Apardığımız növbəti tədqiqatda IV qrupdakı 6 baş qoyunun hər birinə zəncirotonun yerüstü hissəsindən qurudulmuş 150 q bitkini qüvvəli yemlə yedizdirdik. Təcrübədən 5 gün sonra antihelmint bitki verilən və nəzarətdəki qoyunlar öldürülərək heyvanların mədə-bağışraq sistemini müayinə etməklə tapılan helmintlərə əsasən onun antihelmint səmərəliliyini yoxladıq. Yarma üsulu ilə bitkinin antihelmint səmərəliliyini müəyyənləşdirmək üçün təcrübə

qurtardıqdan sonra öldürülən heyvanların mədə-bağırsaq möhtəviyyatını müayinə edib hemonxusları, strongilyatları və trixosefalyusları seçib sayırdıq. Preparat qəbul edən, eyni zamanda həmin şəraitdə saxlanılan, lakin antihelmint bitki qəbul etməyən heyvanlardan götürürlən helmintlərin sayının müqayisəsinə əsasən səmərəliliyin intensiv və ekstensivliyini hesablaşdıq. Bunun üçün nəzarətdə və təcrübədə olan heyvanlar kəsildikdən sonra onların mədə-bağırsaq möhtəviyyatını sellikli qişası ilə birlikdə hər birini ayrılıqda qablara siyirib tökdükdən sonra ardıcıl yumamışlıqla təmizləyib qalan çöküntüdə helmintləri sayırdıq. Heyvanların mədə möhtəviyyatındakı hemonxusları, nazik bağırsaqlardan hazırlı sistemini strongilyatlatlarını, yoğun bağırsaqlardan isə trixosefalyusları ayırıb sayırdıqdan sonra Barbaqolla məhlulunda (3%-li formalin məhlulu) fiksasiya edirdik [6].

Yerüstü hissedən hazırlanmış bişirməyə qoymuşumuz hemonxuslarda tam ölgün vəziyyət 1 saat 50 dəqiqəyə, ölüm isə 2 saat 45 dəqiqəyə başa çatmışdır. Strongilyatların da hərəkətsizləşməsi hemonxuslarda olduğu kimi bir o qədər uzun müddət çəkmədi, 1 saat 45 dəq. Lakin helmintlərin ölümü mədə parazitlərinə nisbətən artıq müddətə başa çatmışdır, 2 saat 55 dəq. Zəngin kimyəvi tərkibə malik zəncirotonun kökündə hazırladığımız bişirmədə hemonxus və strongilyatların hərəkətsizləşməsi eyni müddətə təsadüf etmişdir, 1 saat 10 dəq. Helmintlərdə ölümün təmamlanması isə nisbətən müxtəlif müddətlərdə olmuşdur, hemonxuslarda 2 saat 20 dəq., strongilyatlarda 2 saat 30 dəq. Antihelmint preparatların böyük eksriyeyatına qarşı dözümlülük göstərən trixosefalyuslar zəncirotonun yerüstü və yeraltı vegetativ orqanlarından hazırlanmış bişirmədə də qısa müddətə hərəkətsiz vəziyyətə düşmədir. Helmintlərin ölgün vəziyyəti məhlulə qoyulduğundan 32 saat sonra qeydə alındı. Ölüm isə 37 saatca başa çatdı.

Zencirotonun yaşlı hissələrindən hazırlanan bışirmədən 2 gün günde 50 ml alan heyvanlarda antihelmin t səmərəlilik 59,3%, 100 ml alan heyvanlarda isə 76,2% olmuşdur. Birinci qrup heyvanlarda məhlul qəbul etməmişdən əvvəl 246,5 ədəd, II qrupda 227,6 ədəd, məhlul verildikdən sonra isə müvafiq olaraq 100,3 və 54,2 ədəd strongilyat yumurtasını mikroskopda savılımışdır.

Təcrübədəki hər bir heyvana 100 q zənciraltı bitkisi verilməmişdən əvvəl qoynuların kalında orta hesabla 343,8 ədəd helmint yumurtası tapılmışdır, müalicə kursundan sonra 91,1 ədəd yumurta olmaqla səmərəlilik 73,5%-ə catmışdır.

Yarma metodu ilə antihelmint təsiri araşdırılan təcrübədə 3 gün 150 q zəncirotu yedidirilən 6 qoyunun sırdanından ümumilikdə 135 ədəd hemonxus tapılmaqla yoluxma intensivliyi 22,5 ədəd, 128 ədəd strongilyat saymaqla 21,3 ədəd, 62 ədəd trixosefalyus aşkar etməklə yoluxma intensivliyi 10,3 ədəd olmuşdur. Təcrübədə olan heyvanların helmintlərlə yoluxmasını nəzarətdəki heyvanların yoluxma səviyyəsi ilə müqayisə etdikdə zəncirotonun hemonxuslara qarşı səmərəlilik intensivliyinin 79,5%, strongilyatlara 75,3%, trixosefalyuslara isə 37,6% olduğunu dəqiqləşdirdik. Təcrübədə olan heyvanların hamısının həzm sistemində bitki verildikdən də sonra hemonxus, strongilyat və trixosefalyus aşkar edildiyindən səmərəlilik ekstensivliyini hesablamaq mümkün olmuşdu.

Naxçıvan Muxtar Respublikası zəngin floraya malikdir, buna görə də bu istiqamətdə tədqiqatların aparılması və tədqiqatların sonu kimi antihelmin təsirli bitkilərdən ibarət olaq sahələrinin yaradılması helmintozlarla mübarizənin asan formalarının tətbiqi kimi xüsusi əhəmiyyətə malikdir.

EDİBİYYAT

1. Məhəmmədov S.H. Helmintozlarda işlədirilən dərman bitkiləri və onların təsir mexanizmi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan: Qeyrət, 2014, № 8 (64), s. 6-11.
 2. Məhəmmədov S.H. Müalicə profilaktika məqsədilə qoyunların mədə-bağırısaq nematodozlarına qarşı antihelmint bitkilərin və onların kimyəvi preparatla qarışığının işlədilməsinə dair təkliflər. Bakı: Mütərcim, 2010, s. 4-19.
 3. Одуванчик: лечебные свойства и применение // <https://good-tips.pro/index.php/medicinal-plants/dandelion-health-benefits-taraxacum-officinale>
 4. Одуванчик лекарственный // [https://ru.wikipedia.org/w/index.php?title=%D0%9F%D0%BE%D0%BB%D0%BD%D0%BE%D0%B6%D0%BA%D0%BB%D0%BE%D1%87%D0%BD%D0%BE%D0%BC%D0%BE&oldid=12100000](https://ru.wikipedia.org/w/index.php?title=%D0%9F%D0%BE%D0%BB%D0%BD%D0%BE%D0%B6%D0%BA%D0%BB%D0%BE%D1%87%D0%BD%D0%BE%D0%BC%D0%BE%D1%81%D1%82%D0%BD%D0%BE%D0%BC%D0%BE&oldid=12100000)
 5. Травы против паразитов (гельминтов): симптомы и лечение // <http://sotok.net/sad-i-ogorod/6787-travy-protiv-parazitov-gelmintov-simptomy-i-lechenie-.html>
 6. Третьяков А.М., Евдокимов П.И., Шабаев В.А. Лабораторная диагностика паразитарных заболеваний животных // http://elib.bgsha.ru/text/2006/tam2006_01.pdf
 7. Эминов Р.Ш. Эпизоотология трихостронгилеза и остерратагиоза овец в районах южного склона Большого Кавказа Азербайджанской ССР и эффективность некоторых лекарственных растений при этих инвазиях: автореф. дис. ... канд. вет. наук. М.: ВИГИС, 1982, 30 с.

Naxçıvan Dövlət Universiteti
E-mail: salehmaharramov@mail.ru

Saleh Maharramo

ANTHELMINTIC EFFECTIVENESS OF DANDELION

In the brewing made of vegetative organs of dandelion, imaginal helminth died within the period of between two hours 20 minutes and two hours 55 minutes. Brewing made of parts of dandelion growing above the ground was given to the sheep under experiment with 50 ml amount for 2 days, and anthelmintic effectiveness reached 59,3%, whereas in the sheep with 100 ml of the same brew, the result was 76,2. In the experimental group where 100 g of the dried dandelion parts growing above the ground was given to each sheep, the anthelmintic efficiency reached 73,5%.

In the sheep fed with 150 grams of dandelion for 3 days, the efficiency of haemonchus was recorded 79,5% and 75,3% for strongillates. Efficiency against trichocephalus was weaker, only 37,6%. Since none of the experimental animals were completely free from helminths, it was not possible to calculate the extensiveness of effectiveness.

Because of the rich flora of Nakhchivan Autonomous Republic, studies in this area should identify high anthelmintic effective plants and active substances.

Keywords: antihelmintic effectiveness, dandelion, brewing, intensive effectiveness, extensive effectiveness.

Салех Магеррамов

АНТИГЕЛЬМИНТНОЕ ДЕЙСТВИЕ ОДУВАНЧИКА

В отваре, приготовленном из вегетативных органов одуванчика, имагинальные гельминты вымерли в промежутке между от 2 часов 20 минут до 2 часов 55 минут. У овец, которым вводили отвар из поверхностных вегетативных органов растения по 50 мл в течение 2 дней, эффективность антигельмита составляла 59,3%, а при вводе 100 мл – 76,2%.

В группе, где каждую овцу кормили по 100 г. высушеными поверхностными органами одуванчика, антигельминтное действие достигло 75,3%. В группе овец, которых кормили по 150 г одуванчика в течение 3 дней интенсивная эффективность против гемонхусов увеличилась до 79,5%, против стронгилятов – до 75,3%, а против трихиоцифалиусов оказалась слабее – до 37,6%. Поскольку ни одно из подопытных животных не было полностью свободно от гельминтов, оказалось невозможным рассчитать экстенсивную эффективность.

Поскольку Нахчыванская Автономная Республика обладает богатой флорой, исследования в этой области должны выявить растения с высоким антигельминтным действием и активно действующие вещества.

Ключевые слова: антигельминтное действие, одуванчик, отвар, интенсивное действие, экстенсивное действие.

Daxilolma tarixi:

İlkin variant 15.10.2019

Son variant 12.12.2019